

Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa olsun, bərpa edilməlidir.



Heydər ƏLİYEV



AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRLİYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 18 yanvar 2017-ci il № 4 (2121) Qiyməti 25 qəpik

Ali Baş Komandan İlham ƏLİYEV:

Biz hərbiçilərimizlə fəxr edirik

Ön xətdən reportaj



Bu günlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ənənəvi olaraq ordu quruculuğu mövzusunda toxundu və qeyd etdi ki, aprel döyüşləri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun gücünü göstərdi. "Bu, bizim tarixi şanlı qələbəmizdir və biz hərbiçilərimizlə fəxr edirik", - deyən dövlət başçısı bir daha Silahlı Qüvvələrimizin səmərəli fəaliyyətini, ötən il əldə edilmiş döyüş uğurlarını yüksək qiymətləndirdi.

Son illər Azərbaycanın dövlət rəhbərliyi tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqət və qayğı cəbhə xəttində yerləşən hərbi bölmələrimizin infrastrukturu

turnun müasir səviyyədə qurulmasına səbəb olub. İndi elə bir bölgə tapılmaz ki, orada yeni tipli hərbi şəhərciklər istifadəyə verilməsin. Ezamiyyətdə olduğumuz

hərbi hissədə də şahidi olduq ki, bir neçə il əvvəlki vəziyyətlə müqayisədə böyük dəyişikliklər baş verib. Cəbhə xəttindəki bu hərbi hissənin şəraiti adamda qürur do-

ğurur. İnana bilmərsən ki, qısa vaxt ərzində belə çətin şəraitdə bu qədər yeniliklər baş verib.

(Ardı 2-ci səhifədə)



"Qarşıda düşməndir"

3-cü səhifədə



"O sevinci yaşayacağıq"

4-cü səhifədə



Azadlıq uğrunda mübarizənin qürur səhifəsi

5-ci səhifədə



Qəhərin rəngini görə bilirdi...

7-ci səhifədə

Ali Baş Komandan İlham ƏLİYEV:

Biz hərbiçilərimizlə fəxr edirik



(Əvvəli 1-ci səhifədə)

Aprəl döyüşlərinin fəal iştirakçılarından olmuş təcrübəli zabit Şahin Qəhrəmanovun söhbətinə görə, hərbi hissənin yenidən qurulması istiqamətində görülmüş işlər Azərbaycan dövlətinin və xalqımızın orduya güvencinin parlaq təzahürüdür. "Bir çox hərbiçilərimiz əvvəllər də burada xidmət ediblər. Onlar indiki şəraiti görəndə heyranlıqlarını gizlətmirlər, görülən bütün işlərə görə dövlətimizə və ordu rəhbərliyinə öz minnətdarlıqlarını ifadə edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilmiş "Açıq qapı" günündə hərbi hissəmizin qonağı olan əsgər valideynləri və ictimaiyyət nümayəndələri də xidmət edən şəxsi heyətin sosial şəraitindən ağız dolusu razılıq etdilər. Hər kəs əmin olsun ki, ordu sıralarına çağırılan gənclərin nümunəvi xidməti üçün hərbi hissəmizdə əlverişli şərait yaradılıb."

Doğrudan da, bura cəbhə xəttidir və yaradılan əsgəri meşət kompleksi, sözün həqiqi mənasında, adamı valeh edir. Bir daha əmin olursan ki, ölkə rəhbərliyi Vətənin hüddurlarını qoruyan hərbi qulluqçularını daim diqqətdə saxlayır və mövcud iqtisadi çətinliklərə baxmayaraq, bütün imkanlar ordu quruculuğuna yönəldilib.

Cavabdeh zabitlərdən birinin müşayiəti ilə ön xəttə yola çıxırıq. Gənc zabit Bəhmən Həsənov və gizir Saleh Xəlilov gün ərzində döyüş növbətçiliyində heç bir hadisənin baş vermədiyini bildirirlər. Sonra döyüş postlarında şəxsi heyətlə tanış oluruq. İlk həmsöhbətim təcrübəli döyüşçü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Məhəmməd Mikayılovdur.

- Bir il əvvəl müddətli həqiqi hərbi xidmətimi Azərbaycanın çətin təbii şəraiti olan bölgə-

sində başa vurmuşam, - deyən döyüşçü əsgərlik dövründə qazandığı zəruri vərdişlərin bu gün köməyinə çatdığını bildirərək söhbətinə davam edir. - Tabeliyimdə olan əsgərlərə də öz təcrübəmi, əsl döyüşçüyə xas olan xüsusiyyətləri aşılayıram. Hərbi peşəsi kişilik, mərdlik peşəsidir, gerek bu peşəyə bağlanan adam dözümlü, iradəli olsun, çətinliklə rastlaşanda aciz qalmasın. Hər birimiz qarşımızda dayanan vəzifəni bütün məsuliyyətiylə dərk edirik. Yaxşı bilirik ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüş təcrübəmizi durmadan artırmalı, daim qələbə əzmində olmalıyıq.

Döyüşçünün sözlərinə gö-

düşən vəzifələri məsuliyyət hissi ilə yerinə yetirir. "Tələbkar komandirlərimə, təcrübəli silahdaşlarıma minnətdaram, çünki onların köməyi, qayğısı sayəsində bir döyüşçü kimi yetişə bilmişəm. Qəzetiniz vasitəsilə xalqımızı əsgər yoldaşlarım adından əmin etmək istərdim ki, ön mövqələrdə ayıq-sayıq dayanmışıq və istənilən anda döyüş əmri verilsə, düşməni Vətənimizin hüddurlarından qovub çıxarmağa hazırıq."

- Mən də Rafiqin dediklərinə əlavə kimi qeyd edirəm ki, biz aprəl döyüşlərində hünər və şücaət göstərmiş igidlərin layiqli davamçıları olmağa söz vermiş və yeni qələbələrımızlə xalqımızı sevindirməyə qadirik. Təki bizə əmr verilsin, - deyərək Şəmkir rayonundan hərbi xidmətə gəlmiş əsgər Şahlar Əliyev bildirir.

Təcrübəli döyüşçülərdən olan Vüsal Nəbiyev isə hərbi xidmətə Gəncə şəhərindən çağırılıb. Vətən qarşısında əsgəri borcunu bu yaxınlarda başa vuracaq əsgərə görə, ordu heyəti həm onu mübariz vətəndaş, həm də hazırlıqlı döyüşçü kimi yetişdirib. "Hərbi xidmət, doğrudan da, biz gənclərin həyatında ciddi sınaq dövrüdür, çətin və təhlükəli mövqələrdə xidmət etmək bizə qorxmazlığı, cəsəretli, iradəli olmağı öyrədir. Belə vərdişlərlə yiyələnərək Vətənimizin əsl müdafiəçiləri sırasına qoşuluruq. Həm də bu cür mənavi xüsusiyyətlər müstəqil həyatda yaşamağın sirlərini bizə aşılayır. Qürurluyam ki, bir döyüşçü olaraq işğaldan tor-

mandirimiz leytenant Həsənov da, onun müavini gizir Xəlilov da Ali Baş Komandan İlham Əliyevin son müşavirədəki çıxışından bizə söhbət açdılar. Ölkəmizin başçısı bir daha Azərbaycan əsgərinin hünərindən, qəhrəmanlığından danışdı və qeyd edib ki, "Biz hərbiçilərimizlə fəxr edirik". Bu sözlər hər bir əsgərin, zabitin əməyinə göstərilən böyük diqqətdir. Gerek hazırlığımızı daha da artıraraq və döyüş ruhumuzla Ali Baş Komandanımı-

gərlərimiz yaxşı bilirlər ki, bu gün Prezidentimiz də, xalqımız da onların hünərindən danışır. Ali Baş Komandanımız İlham Əliyevin "Biz hərbiçilərimizlə fəxr edirik" sözləri səngər həyatı yaşayan oğullara verilən böyük dəyərdir. Ağdam bölgəsində də döyüşçülərə mükafatları təqdim edən dövlət başçısı demişdi ki, Azərbaycan Ordusunun gücü onun əsgər və zabitlərinin vətənpərvərliyindədir.

- Belə çətin şəraitdə Vətəne



zin etimadını doğruldaq."

Sadə bir əsgərimizin dilindən eşitdiyim sözlər məni də qürurlandırdı. Doğrudan da, Prezident, Ali Baş Komandan İlham Əliyev bütün dövlət tədbirlərində ordu mövzusunda toxunur və hərbi qulluqçuların Vətənimiz qarşısında xidmətlərini yüksək qiymətləndirir. Bu

sədaqətlə xidmət edən gənclərimizlə bir komandir olaraq mən də fəxr edirəm, - deyir taqım komandiri leytenant Bəhmən Həsənov. - "Azərbaycan Ordusu"nun - doğma qəzetimizin kollektivinə də minnətdaram ki, xidmətdə fərqlənən əsgərlərimizi xalqımıza tanıdır. Bir neçə ay öncə əməkdaşınız Əbülfət Qasımov gəlmişdi, məndən də müsahibə aldı. Bir həftədən sonra qəzetdə şəklimi görəndə, haqqımda yazılan xoş fikirləri oxuyanda çox sevindim. İndi də həmin qəzeti əziz bir xatirə kimi özümdə saxlayıram. Məzuniyyətə gedəndə valideynlərimə aparacam.

Əlbəttə, komandir, mətin və cəsəretli döyüşçülərin haqqında yazmaq, sizi qəzetimizin çoxminli oxucu heyətinə tanımaq həm peşə, həm də vətəndaşlıq haqqımızdır. Siz sağ olun ki, gecə-gündüz Vətənimizin keşiyini çəkirsiz, göz qırpmadan torpaqlarımızı yağlardan qoruyursuz.

Yol uzununu taxıl zəmilərini seyr edəndə də düşündüm ki, təsərrüfat adamlarına bu imkanı, şəraiti yaradan vətənpərvər döyüşçülərimizdir. Əgər insanlar ordumuza güvənməsələr, düşmən mövqələrinə yaxın məsafədə əkin-biçinlə məşğul olmazlar. Bu bərəkətli zəmilərdən məhsul toplananda, görün, nə qədər üzlərdə təbəssüm yaranacaq. Şübhəsiz, bu təbəssümdən əsgərlərimizə də pay düşəcək.

**Polkovnik-leytenant
Rif PƏNAHOV,
"Azərbaycan Ordusu",
fotolar
çavuş
Namiq PƏNAHOVUNDUR**



rə, dövlət başçısının bütün çıxışlarında aprəl döyüşlərində şanlı qələbəyə imza atmış Azərbaycan Ordusunun misilsiz uğurlarının yüksək qiymətləndirilməsi onları daim ruhlandırır, əsgərlərə qələbə ruhu aşılayır.

Növbəti müsahibim isə 7 ayın əsgəri olan laçınlı balası Rafiq Gülməmmədovdur. Qısa müddətdə döyüş vərdişlərini mənimsəyən əsgər üzərinə

paqlarımızın azad edilməsi naminə haqq mübarizəsinə qoşulmağa mən də hazırım."

Yevlax rayonundan olan gənc əsgər Sənan Məmmədov da həvəslə müsahibə verir. Deyir ki, cəbhə bölgəsində xidmətdə olmaq ürəyindədir. Çünki burada olan döyüş şəraiti, keçirilən təlimlər, döyüş postunda xidmət etməsi onu da dəyərli Vətən oğullarının cərgəsinə qatıb. "Taqım ko-

böyük diqqətə cavab olaraq hər bir əsgərimiz, zabitimiz xidmətdə daha nümunəvi olmalı, hər verilən tapşırığın öhdəsindən bacarıqla gəlməlidir.

Döyüş növbətçiliyini uğurla həyata keçirən əsgərlərimizin hər biri ilə söhbətləşəndə onların köksündə Vətəne bağlı böyük üreyin döyüdüyünü hiss etmək çətin deyil. Barmağı silahının tətiyində olan cəsur oğullarımıza qışın şaxtası, sazağı təsir etmir. Çünki əs-

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

15 yanvar 2017-ci il.

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülməkdədir. Düşmənin atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nürşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznə başsağlığı verir və səbr diləyir!

**Silahlı Qüvvələrin Baş Qərargah rəisi
NATO toplantısında iştirak edəcək**

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov NATO-nun Hərbi Komitəsinin "Qətiyyətli dəstək" və "Uyarılıq platforması" formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir NATO-nun Mənzil-Qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçirilir.

Düşmənin mövqələrinə cavab atəşi endirilib

Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib.

Yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqələrini atəşə tutublar.

Hərbi qulluqçularımız arasında itki yoxdur. Düşmənin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir.

**Ermənistan silahlı birləşmələri atəşkəs
rejimini pozub**

17 yanvar 2017-ci il.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub.

Ermənistan Respublikası Noyembəryan rayonunun Dovex, Berekamavan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdən Qazax rayonunun Kəmərlı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex, Çinari və Aygedzor kəndlərində yerləşən mövqələrdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli, Ağbulaq kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdən Gədəbəy rayonunun Qaravəli kəndində yerləşən mövqələrimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqələrdən də Silahlı Qüvvələrimizin mövqələri atəşə tutulub.

Vətən oğulları yayın bürküsündə, qışın sazağında gecə-gündüz demədən torpaqlarımızı səngər-səngər qoruyur, hərbi xidmətin bütün çətinliklərinə mərdliklə sinə gerirlər. Onlarla görüşüb ünsiyyətdə olmaq, nümunəvi xidmətlərlə komandanlığın rəğbətini qazanmış döyüşçülərimizin bəzlərində qeydlər götürmək üçün yenə düşmənlə təmas xəttinə üz tutmuşuq.

rəfindən layiqincə alırlar.

Zabit Aslanov əslən Füzuli rayonundandır. Böyük həvəslə zabit peşəsinə yiyələnib.

Nümunəvi xidmətlə seçilən döyüşçülərdən söhbət açdıqda həmsöhbətim ən bacarıqlı Vətən oğulları sırasında əsgər Atəş Abbasovun da adını çəkdi və onun barəsində xoş sözlər söylədi.

- Bölmələrimizdə intizamı,



...Kəndin bir hissəsində evlər təmir edilsə də, hələ insanlar tam məskunlaşmayıb. Bunun da əsas səbəbi ərazinin ön xəttə yaxın olmasıdır. Ürək ağrısı ilə o yolu qət edib bölməyə tərəf buruluruq.

Bu yerlərdə xidmət edən Vətən oğulları belə acınacaqlı mənzərəni hər gün müşahidə edirlər. Görünür, ona görə onların düşməne nifrəti bitib-tükənməzdir. Belə hərbcilərimizdən biri də zabit Namiq Aslanovdur. O, bizimlə söhbətdə dedi:

- Hər şeydən öncə onu qeyd edim ki, atəşkəs düşmənin tərəfindən mütəmadi olaraq pozulur. Əvvəlki kimi iriçaplılardan olmasa da, kiçikçaplı silahlardan - pulemyotlardan, avtomatlardan mövqələrimizi atəşə tuturlar. Təbii ki, qarşılığını bizim döyüşçülərimiz tə-

nümunəvi xidmətlə seçilən əsgərlər çoxdur, - zabit Aslanov bildirir. - Mən onlardan əsgər Atəş Abbasovun adını çəkməyi özümə borc bilirəm. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu ali təhsillidir. Öz əsgəri peşəsini sevir, verilən tapşırıqları həmişə məsuliyyətlə yerinə yetirir. Bacarığına, intizamına və şəxsi heyət arasında liderlik keyfiyyətlərinə görə manqa komandiri təyin edilib.

Göylərin üzünü yüksək boz buludlar örtərsə də, hava soyuq olsa da, o gün yağıntı yox idi. Bölmənin qarşısında əsgəri səliqə-sahman yaradılmışdı. Postlara çıxmağa hazırlaşan döyüşçülər bir cərgə düzülərək bölmə komandirinin təlimatına hazır vəziyyətdə dayanmışdı.

Bölmənin şəxsi heyəti qar-

şıya qoyulmuş döyüş tapşırığını yerinə yetirməklə məşğul idi. Əsgərlərimiz düşmənlə təmas şəraitində döyüş növbəsində dayanırlar. Onların xidməti yüksək səviyyədə aparması üçün ordu rəhbərliyi tərəfindən bütün lazımı şərait yaradılıb. Növbədən qayıtmış döyüşçülər lazımı qaydada istirahət edirlər.

- Bizim əsgərlərin ruh yüksəkliyi arzuolunan səviyyədədir, - zabit Niyət Şirəliyev deyir. - Belə cəsur döyüşçülərimizdən biri də Atəş Abbasovdur. O, hazırlıqlı, xidməti vəzifəsinə məsuliyyətlə yanaşan əsgərdir. Belə döyüşçülərimiz düşmənlə təmas şəraitində növbətçiliyi həyata keçirir və daim nümunə göstərilir. Hər an düşməne layiqli cavab verməyə, işğal edilmiş Vətən torpaqları uğrunda mübarizə aparmağa hazırdırlar.

Əsgər Atəş Abbasov Şəmkir rayonunun Çənlibel kəndində anadan olub. Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunudur. Xidmət etdiyi müddət ərzində komandirlərinin və silahdaşlarının hörmətini qazanmış bacarıb.

- Ali təhsilimi başa vurduqdan sonra hamı kimi mən də ordu sıralarına çağırıldım. İndi bu bölgədə öz silahdaşlarımla birlikdə Vətənimə əsgəri borcumu verirəm. Mehriban, bir-birini düşünən, bir-birinin qayğısına qalan hərbi kollektivimiz, savadlı, vətənpərvər komandirlərimiz var. Onlar bizə həvalə edilmiş silahların xüsusiyyətlərini, döyüşçü peşələrinin sirlərini mükəmməl öyrədirlər.

Atəş bizimlə söhbətində qürur hissilə hərbi ailəsində böyüdüyünü söylədi. Onun əmisi də zabit olub və Qarabağ müharibəsinin iştirakçısıdır. Döyüşlərin birində yaralanıb.

- Əmim Daşdemir vətənpərvər bir insandır. Müharibə əlili olmasına baxmayaraq, hər an Vətənin çağırışına hazırdır. Mən onu özümə nümunə hesab edirəm. Səmimi deyirəm, həmişə hərbi geyimdə olan insanlara böyük rəğbət hissilə baxmışam. Özüm də əsgər olmağı, səngərlərdə Vətənimizi qorumağı arzulamışam. Uşaq vaxtı bu bir qədər romantik duyğular idi. Amma indi hər şey burada realdır və bilirsən ki, qarşıda düşməndir. Biz burada xalqımızın əmin-amanlığının keşiyində dururuq. İnsan səngərdə sanki öz dəyərini hiss edir.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu",
foto müəllifindir

Minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır



Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrik özüyəriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələri arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.



Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin

edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

**Müdafiə Nazirliyi
Mətbuat Xidməti**



Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədir.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşməne vurulacaq zərbə daha ağır və sərt olacaqdır.

Azərbaycan Ordusu cəbhədə əməliyyat şəraitinə tam nəzarət edir

Ermənistan mətbuatı düşmən ordusunun daha iki hərbi qulluqçusu - Oaqik Vardanyanın və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfi-mizdədir.

Bunu AZƏRTAC-a açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydınov deyib.

"Müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınib. Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə, onların itkilərinin sayı artacaq", - deyərək Yaşar Aydınov qeyd edib.

Sergey Lavrov: işğal altındakı ərazilərin azad olunması tələbi qüvvədə qalır

"Rusiya Federasiyası və ATƏT-in vasitəçiliyi ilə atəşkəs yarandıqdan sonra işğal altındakı ərazilərin azad edilməsi haqqında tələb qüvvədə qalır. Bu zaman heç bir halda zor işlədilməməli və Dağlıq Qarabağın qəti statusu müəyyən edilməlidir". Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualı cavablandırarkən söyləyib.

Rusiyalı nazir vurğulayıb ki, 2016-cı ilin aprel ayının qanlı hadisələri olduqca dərin narahatlıq doğurur. Həmin vaxt qan tökülməsini dayandırmaq üçün Rusiya həlledici rol oynayıb. S.Lavrovun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmini yaratmaq, bilavasitə təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq lazımdır. Nazir fikrini belə tamamlayıb: "Nə qədər ki, ATƏT-də konsensus yoxdur, bütün bunları həyata keçirmək mümkün deyil".

AZƏRTAC

Təlim

"O sevinci yaşayacağıq"

Gəldiyimiz məkana yolu düşənlər bilir ki, əsasən təbiətin oyanan vaxtı - yaz ayları gələndə bu yerlər cənnəti xatırladır. Amma sən demə, qışda da buralar ayrı bir aləm olur. Öz yaşıl donunu qışa hədiyyə eləmiş meşələr, qışın ağappaq yorğanını başına çəkmiş dağlar, çayların həzin musiqisinə qucaq açmış dərin dərələr... Sanki bir qış nağılı... Qış nağılını dinləyə-dinləyə kəşfiyyat bölməsinə gəlirik. Dumanı yara-yara üzüyuxarı irəliləyirik. "Bəlkə o tərəflərdə hava açıqdır" ümidi ilə yolumuza davam edirik. Doğrudur, gümanımızda yanılmamışdıq. Kəşfiyyatçıların yerləşdiyi əraziyə yaxınlaşdıqda artıq duman yox idi. Təbiətin müxtəlif şıltaqlıqlarından danışa-danışa onların dayaq məntəqəsinə nə vaxt çatdığımızdan xəbərimiz olmadı. Kapitan Həmid Cəfəri "Farağat"

- Kəşfiyyatın tarixi bilinmir, yeni, insan oğlu doğulandan və aralarında mübahisə başlayan gündən kəşfiyyat var, - deyərək gənc zabit sözə başlayır. - Kəşfiyyatın əsas məqsədi düşmən ərazisi haqqında məlumat əldə etmək, düşmənin vacib hədəflərini müəyyənləşdirmək və komandanlığın göstərişi əsasında onları məhv etməkdir. Kəşfiyyatçı düşmənin yerləşdiyi mövqədən tutmuş tətbiq edə biləcəyi yeni silahlar və s. barəsində məlumatlar əldə edib komandanlığa təqdim etməlidir.

Zabitə görə, insan gərək doğulandan kəşfiyyatçı olsun. "İxtisasa nəzəri baxımdan iyələnməklə kəşfiyyatçı olmaq olmaz. Azərbaycan torpağı o qədər qəhrəman oğullar yetişir ki, biz bəzən şəxsi heyətimizin seçimində əziyyət çəkirik. Seçmədiklərimizin arasında da bu bölmədə xidmət et-

dərs və məşğələlərdə komandirlik qabiliyyəti də öyrədilir. Hər birimiz xəritə ilə işləyib qərar qəbul etmək bacarığına yiyələnirik ki, qrupda komandirlik kimin üzərinə düşərsə, çətinlik hiss etmədən döyüş tapşırığının icrası istiqamətində qərar verə bilsin.

Kiçik çavuş Məhəmməd Əliyev isə müdafiə mövqeyi boyu düşmən qüvvələri haqqında daim yenilənən məlumatların əldə edilməsinin vacibliyini bildirdi.

Kiçik çavuş Elnur Qocayevə görə, kəşfiyyatçı soyuq silahlarla da davranma bacarığına malik olmalıdır. Bunun üçün hər bir kəşfiyyatçı idman vərdişlərinə dərinlən yiyələnməli, xüsusən də əlbəyaxa döyüş növlərində bacarıqlı olmalıdır. "Şəxsi heyətimizin hamısı idmançılardan təşkil olunub. Elə idmançılarımız var ki, nəinki respublika səviyyəsində, həmçinin dünya səviyyəsində tanınırlar.

- Kiçik çavuş Qocayev düz deyir, dünya səviyyəli idmançılarımız çoxdur, - deyərək kapitan Cəfəri sözüne davam edir. - Məsələn, çavuş Vüsal Kərimov gülüş, əsgər Natiq Sarıyev cüdo üzrə ordu çempionu, kiçik çavuş Rəşad Abdullayev isə gülüş üzrə sonuncu ordu yarışmasında ikinci yerin sahibidir. Onu da qeyd edim ki, Rəşad yeniyetmələr arasında milli komandanın üzvü olub. Kiçik çavuş Ayxan Mehdiyadənin də sonuncu ordu çempionu olduğunu xatırlatmaq istəyirəm. Bir nəfəri - kiçik çavuş Cavid İbrahimovu xüsusi vurğulamaq istəyirəm ki, setka döyüşlərində iki dəfə erməni rəqibinə qalib gəlib. Bəli, belə oğullar fəxrimizdir.

Son vaxtlar orduda aparılan islahatlara diqqət çəkən zabit mühüm döyüş sahələrinin peşəkarlarla kompleksləşdirilməsinə şərait yaradıldığını bildirir. "Kəşfiyyatın vacib sahə olduğunu qeyd etməyə heç bir ehtiyac duymuram. Peşəkarların hərbi xidmətə cəlb olunmasının əhəmiyyətini biz öz heyətimizdə hər gün hiss edirik. Mən orduda xidmətə başlayanda kəşfiyyat bölmələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları yalnız maqna komandirləri idi. Sonradan Müdafiə nazirinin göstərişinə əsasən, əksər bölmələrdə, xüsusilə kəşfiyyat bölmələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının sayı çoxaldı. Bir sözlə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının orduya cəlb olunması döyüşçü peşəkarlığının yüksəlməsinə kömək edir və tapşırıqların yerinə yetirilməsində məsuliyyət hissini qat-qat artırır.

Beləcə, kəşfiyyatçılarla keçən bir gündə də Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinə inamımı daha da gücləndirdi. O günün sevincini yaşamaq hər birimizə nəsib olacaqdır!

**Kapitan
Məhəmməd ƏLİYEV,
"Azərbaycan Ordusu",
foto
çavuş
Namiq PƏNAHOVUNDUR**



komandası verəndə başa düşdüm ki, dayaq məntəqəsindəyəm. Cəsur kəşfiyyatçılarla görüşmək, onların fikirlərini öyrənmək, düşüncələrini bölüşmək məqsədilə şəxsi heyətlə yaxından tanış olmaq istəyirəm. Məşq meydanına yaxınlaşanda baş leytenant Ulvi Nəcəfbəyli günün nizam qaydasına uyğun olaraq şəxsi heyətlə kompleks məşqlər keçir, müəyyən idman normativləri üzrə hazırlığı yoxlayırdı. Maraqla kəşfiyyatçıları izləyirəm. Ən yadda qalan nömrə əsgərlərin piramida şəklində düzülərək başları üzərində Azərbaycan bayrağını dalğalandırması oldu. Bir anlıq həmin bayrağın Qələbə günündə Şuşada, Xankəndində və digər əzəli torpaqlarımızda dalğalanacağı sevincini yaşadım. O gün onsuz da çox uzaqda deyil...

Kapitan Həmid Cəfəri ilə söhbətimdən öyrənirəm ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini qoşun kəşfiyyatı ixtisası üzrə bitirdikdən və bir il Təlim və Tədris Mərkəzində dinləyici kimi ixtisasını artırırdıqdan sonra ön xətdəki "N" hərbi hissəsində kəşfiyyat təqiminin komandiri vəzifəsində xidmətə başlayıb. Qısa vaxtdan sonra ona göstərilən etimad nəticəsində məsul vəzifəyə təyin olunub. Fəaliyyəti Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən qiymətləndirilən zabitə iki il vaxtından əvvəl "kapitan" rütbəsi verilib.

məyə layiq oğullarımız çoxdu. Kəşfiyyatçıni seçəndə ilk növbədə onun fiziki sağlamlığına, mənəvi-psixoloji hazırlığına və s. xüsusiyyətə diqqət yetiririk. Kəşfiyyatçı döyüş tapşırığını yerinə yetirərkən bir devizə - görmədən görmək, ölmədən geri dönmək devizinə xüsusi əməl etməlidir. Eyni zamanda kəşfiyyatçı hər an növbəti tapşırığı yerinə yetirməyə hazır olmalıdır. Yəni, bir tapşırığı yerinə yetirdəndən sonra "mən öz vəzifəmi yerinə yetirdim" deyib, kifayətlənməli deyil."

- Hər bir kəşfiyyatçı ekstremal vəziyyətdə qərar qəbul etmək bacarığına malik olmalıdır, - deyərək baş leytenant Ulvi Nəcəfbəyli söhbətimizə qoşulur. - Kəşfiyyatçı həmin vəziyyətdə komandirin niyyətini bilməyə bilər. Məsələn, düşmən onun bir neçə addımlığında ola bilər. Həmin anda kəşfiyyatçı qorxunu, stressi duymadan düşünülüb qərar qəbul etməlidir. Digər bölmələrin şəxsi heyəti bilir ki, yaralananda arxadan gəlib onu götürəcəklər, ancaq düşmən arxasında kəşfiyyatçı yaralanarsa, onu vəziyyətdən ancaq özü çıxarda bilər. Ona görə də kəşfiyyatçı üçün ən vacib xüsusiyyət soyuqqanlılıqdır.

- Doğrudur, kəşfiyyatçı soyuqqanlı olmalı, eyni zamanda bilməlidir ki, qrupun komandiri yoxdursa, şəhid olubsa, son iki nəfər qalana qədər yenə komandır var, - deyərək kiçik çavuş Nəsim Qasimov da fikirlərini bölüşür. - Bizlərə

20 Yanvar faciəsindən 27 il keçir

Azadlıq uğrunda mübarizənin qürur səhifəsi

Azərbaycanın tarixinə əbədi həkk olunmuş 20 Yanvar faciəsindən söz düşəndə həmişə onu haqlı olaraq tariximizin şanlı və qanlı səhifəsi adlandırırlar. Bu da təsadüfi deyil. Yaxın keçmişimizdə baş vermiş 20 Yanvar hadisələri, əslində, Azərbaycan cəmiyyətinin müstəqillik uğrunda mübarizəsinin, irticaçı qüvvələrə qəzəb və nifrətinin ifadəsidir.

Aradan 100 illər ötüb keçəcək, saysız-hesabsız kitablar yazılacaq, araşdırmalar aparılacaq və hələ indiyədək açılmamış bir sıra qaranlıq məqamlara aydınlıq gətiriləcək. İllər, qərinələr keçdikcə vətəndaşlarımız qarşı keçmiş Sovetlər Birliyinin icazəsi və birbaşa göstərişlə törədilmiş təxribatlar zamanın mühakiməsində ədalətli qiymətini alacaq. Bütün bunların Azərbaycan xalqına qarşı amansız cəza aktı olduğu bir-mənalı olaraq lənətlənəcək.

Qanlı Şənbə gecəsində paytaxtımıza, digər şəhər və kəndlərimizə soxulmuş Kremlin cəza dəstələrinin dəhşətli əməllərinə respublikamızda həqiqi qiymət



ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 2000-ci ildə "20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında" imzalanmış fərmanda məlum hadisələrə bir-mənalı qiymət verilib. "Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir neçə rayonuna qanunsuz olaraq Sovet qoşun hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə

günahsız vətəndaşı yaralandı və qətlə yetirildi. Bununla Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi".

Ulu Öndərimiz 20 Yanvar hadisələri baş verəndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, ölkəmizdə törədilmiş qanlı aksiyaya kəskin etirazını bildirdi. Onun məşhur çıxışı 20 Yanvar həqiqətlərinin süni yaradılması informasiya boşluğunu yararaq dünyaya yayılmasında mühüm rol oynadı.

Yüzdən artıq insanın xüsusi amansızlıqla qətlə yetirildiyi və itkin düşdüyü, yaralandığı həmin gecədə Şimali Qafqazdan toplanmış rezervistlərin, onların arasında xalqımıza xüsusilə kin

bəsləyən erməni də az deyildi, daxil olduğu Sovet qoşunları quldur dəstələri kimi müttəfiq respublikanın paytaxtına soxulmuş, uşaq-böyük demədən qarşısına çıxan günahsız insanları atəşə məruz qoymuşdular. Məşhur kinorejissor Stanislav Qovoruxin haqlı olaraq o zaman bu quldurları Voroşilov atıcıları adlandırmışdı. Ağır döyüş texnikası, tanklar və PDM-lər şəhərin küçələrindəki avtomobil və hətta təcili tibbi yardım maşınlarının üstündən keçərək insanları da vəhşicəsinə əzmis, öldürmüşdülər.

Dağılmaqda olan və bütün dünyada şər imperiyası kimi ad çıxarmış Sovet İttifaqı rəhbərliyinin bilavasitə "xeyir-duası" ilə qızıxmış Dağlıq Qarabağ münaqişəsinə haqlı etiraz edən əhaliyə qarşı qanlı aksiya törətməklə Qorbaçov və onun əksəriyyəti erməni olan əlaltıları, əslində, azadlıq uğrunda mübarizəyə qalxmış digər müttəfiq respublikalara görkətmək, "qulaqburması" vermək istəyirdi.

Mixail Qorbaçov yanvarın 20-də saat 00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman imzalamıqla İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu.

Cəza dəstələri məlumatsızlıq mühiti yaratmaq üçün öncə res-

publika televiziyasının enerji blokunu partlatmışdılar ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunların şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Fövqəladə vəziyyətin həmin gün qüvvəyə minməsinə baxmayaraq, qoşun hissələri üç saat əvvəldən - artıq yanvarın 19-u gecədən etibarən şəhərdə qırğın törətməyə başlamışdılar. Bütün bunlar göstərdirdi ki, Sovet rəhbərliyinin məqsədi məhz azərbaycanlıları qanına qəltan etmək olmuşdu.

Bakılıların cəzalandırılmasına isə SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, DTK sədrinin müavini Filip Babkov bilavasitə rəhbərlik etmişdilər.

Mahiyətə bu, can üstündə olan ölünün aqoniyasına bənzəyirdi. Sonrakı hadisələr də göstərdi ki, "öz" əhəlisinə qarşı ağır döyüş texnikasından və ordu birləşmələrindən istifadə etməklə cəza aksiyası keçirən bir rejim, doğrudan da, tarix səhnəsindən silinməyə məhkumdur.

Bakıda və doğma respublikamızın digər bölgələrində qanlı 20 Yanvar gecəsində canlarından keçmiş Vətən övladlarının azadlıq mücahidəsi öz layiqli bəhrəsini verdi. Azərbaycan tarixi müstəqilliyinə qovuşdu və bu gün regionumuzun ən önəmli dövlətlərindən biridir.

Əbülfət QASIMOV,
"Azərbaycan Ordusu"

Sən hamımızın anasısan!..

27 ildi səni də bura dərd gətirir. Oğul yoxluğu sənin ürəyinin dərd yükünə dönüb. Gecələrin səhərinə bu dərdi yumşaltmaq ümidiylə tələsirsən, açılan səhərlər səni toxdana bilmir - bura qəhərinin iziylə gəlirsən. Baxışların oğlunun baş daşına hopmuş baxışlarından üzülmür. Səssiz baxışların "ay oğul..." - deyir. Möcüzə gözləyirsən ki, birçə kəlmə söz eşidəsən. Daş baxışlar dillənir: "Müstəqillik istəyən milyonlardan biri də mən idim. Şəhidlərin sırasında-yam..."

O səssiz söhbəti şəhidlərimizi ziyarətə gələnlərin hamısı duyur. Ayaq saxlayır. Sənin ana səsinə eşitmək, şəhid anasına nəsə demək istəyir. Duyursan, oğluna bu sayğı sənə təsəlli olur. Digər şəhidlərin də analarına bacı erkini ilə "Oğullarımız Vətən naminə şəhid olub. Ağlamayın..." - demək keçir könlündən...

Bu səssiz kəlmələr sənə toxdaqlıq verimi, ay ana? Sənin də oğlun Vətəni müstəqil görmək istəyənlərin sırasındaydı. İmperiya bu dönməz hərəkətin zəhmindən çekindi, öz ömrünü uzatmaq üçün ömürlərə qıydı - qəddarlıq elədi, qətlə törətdi...

O gecə törədilənlərin ağrı-acısı candan üzülməyəcək. Təsəlli kimi nə deyim sənə, digər şəhid analarına?!



İllər keçir.

Azərbaycan müstəqildi, dövlət müstəqilliyimiz bərpa olunub. Xalqın müstəqillik istəyini 20 Yanvar şəhidliyi - 20 Yanvar şəhidləri tezləşdirdi. Bu müstəqilliyi sənin nəvələrin yaşında olan əsgərlərimiz yaşadır. Ötən ilin aprelinde Bayraqtəpə, Lələtəpə ətrafında gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan əsgərləri öz nəvələrin bildin, onların Vətən sevgisi sənin qövrə eləyən yaralarına məlhəm oldu...

O döyüşlərdə şəhid olanlar da sənin nəvələrinə. Oğlunun da, onların da ruhu böyük qələbənin - torpaqlarımızın işğaldan azad ediləcəyi günün intizarındadı. Sən həm də bizim anamızsan, şəhidləri öz qardaşı bilənlərin anasısan...

Sən xalqımızın qürurunu yaşadanlardansan. Bu qürur əsgərlərimizin Vətən sevgisinə hopur...

Gülsürə HÜSEYNOVA

Tarixi filmlərə maraqla baxıram. Xüsusən də öz xalqımın keçmişindən bəhs edən filmlər məndə böyük maraq yaradır. "Babək"ə dəfələrlə tamaşa etmişəm, xalqımızın qəhrəman övladlarının əsrlər boyu azadlıq mücadiləsində göstərdikləri hüner və şücaət məndə də qürur doğurur.

Babək son nəfəsinə qədər azadlıq uğrunda mübarizə aparıb, "Qırx gün miskin qul kimi yaşamaqdansa, bir gün azad olmaq yaxşıdır" deyib. O, ətrafına topladığı məsləkdaşları ilə xalqını yadellilərin müstəmləkəsindən azad etməyi qarşısına məqsəd qoymuşdu. Qeyri-bərabər mübarizə azadlıq aşiqlərini cismən məhv etsə də, bir millətin azad yaşamaq ezməni qıra bilmədi. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adları həkk olmuş belə oğulların ideyaları düz 27 il öncə, 1990-cı ilin bir qış gecəsində gerçəkləşdirildi.

Hələ orta məktəbdə oxuduğum illərdə tarix dərslərində müəllimlərimizin söhbətlərindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş dəhşətli qırğının əsl məhiyyətini başa düşmüşəm. O qanlı faciənin şahidi olanlar da deyirlər ki, 20 yanvarda dinc insanlar imperiya qüvvələrinin qarşısına sıpər olmasaydı, bəlkə müstəqilliyimiz yarana bilməzdi. Bu yerdə mən də dərk edirəm ki, azadlıq qurban tələb edir və mərd, mətin vətəndaşlarımız bu yolda canlarını fəda etməkdən çəkinməyiblər. Həmin günlərdə hər kəs, yaşından asılı olmayaraq, mübarizə ezməni nümayiş etdirib. Hər dəfə o dəhşətli anları əks etdirən video-süjetlərə baxanda 20 Yanvar şəhidlərini xatırla-

Qəhrəmanlıq zirvəsi



yıram, onları böyük ehtiramla yad edirəm.

Müstəqilliyimiz uğrunda şəhid olanların uyuduğu müqəddəs bir məkanı - Şəhidlər xiyabanını mən də dəfələrlə ziyarət etmişəm və indi də ziyarətə gedirəm. Həm ürək ağrısı, həm də qürur hissi ilə. Ürəyim ağrıyır ki, nə qədər günahsız həmvətənim imperiyanın təcavüzkar siyasətinin qurbanı olub. Həm də qürur duyuram ki, bir xalqın övladları müstəqillik uğrunda mübarizələrdən keçib. Heç nədən qorxmadan, çəkinmədən bu yolu seçib. Lərisa, İlqar məktəbli olublar, Ülvi isə mənimlə yaşadı idi, onlar da həmin gün dərinə dərk etdikləri bir əməlin qurbanına çevriliblər.

Xalqımızın böyük xilaskarı, ulu öndərimiz Heydər Əliyev həmin ağır günlərdə Sovetlər Birliyinin mərkəzində idi və terrorun qurbanı olmaqdan çəkinməyərək Qanlı Yanvar hadisələrinin əsl günahkarları

haqqında xarici ölkələrin jurnalistlərinə müsahibə vermişdi. O bu faciəni törədənləri lənətləyərək xalqımızı birliyə, mübariz olmağa ruhlandırmışdı. İndiki müstəqilliyimiz üçün dahi rəhbərimizə daim minnətdar olmalıyıq, çünki bu yolda onun misilsiz xidmətləri olub. O müasir dövlətimizin bünövrəsini yaradıb, ölkəmizi inkişaf yoluna çıxarıb. Ulu Öndərin qeyd etdiyi kimi, azadlığı qoruyub saxlamaq onu qazınmaqdan da çətindir.

Bir tələbə olaraq mən də müstəqilliyimizin möhkəmlənməsi üçün öz məsuliyyətimi dərk edirəm. Təlim və təhsildə fərqlənməklə, elmin sirlərini öyrənərək sabahın bacarıqlı mütəxəssisi olmaqla azadlığımızın əbədi olacağına öz töhfəmi verirəm. Bu, Vətənim, millətim, dövlətim qarşısında mənim haqqımdır!

Səkinə PƏNAHOVA,
ADPU-nun tələbəsi



Onda İttifaq vardı. Onda İttifaq respublikalarda milli-azadlıq hərəkətlərini qanla boğmaq istəyirdi. Alma-Atada, Tbilisidə, sonra Bakıda. Bakıda qətləmə törədildəndən üç ay sonra Tbilisidə şəhidlərin ildönümünə Azərbaycandan böyük nümayəndə heyəti getmişdi. Qəzetimizin əməkdaşı Rəşid Hüseynov həmin vaxtlarda "İnşaatçı" qəzetində işləyirdi. O, anım mərasimində Bakı faciəsi ilə bağlı heysiyyətli söhbətlər də aparmışdı. Tbilisi şəhidlərinin ildönümünü mərasimində Azərbaycanın böyük tərkibdə iştirakı da, o tədbirdən yazılan reportaj da iki qonşu xalq arasında münasibətlərin yaşarlığını təsdiq edirdi. "İnşaatçı" qəzetinin 21 aprel 1990-cı il tarixli sayında dərc olunmuş məqalənin ideoloji-tarixi dəyərini nəzərə alıb onu dərc edirik.

"Azərbaycan Ordusu"

Ürəyin dərd tutumu nə qədər böyükmü?

Dərdin üzü boz olur; dərdin boz üzü dost-qonşu təsəllisi ilə dağlanır həmişə, dərdin tor atdığı ürək dost gəlişi ilə təsəlli tapır. Və dərd həmişə təzədi, köhnələn deyil; qaysaqalayır, qövr eləyir, unudulmur - mehləşdiyin ömür paralelinə, ürək yükünə dönür.

20 Yanvar Bakı faciəsi ilə dağlanmış ürəklərimiz 9 Aprel Tbilisi hadisəsinin ildönümünə də qəm döyüntüləri, kədər iniltəri saxlayırmış. Tarixin hansı zaman kəsiyi olursa-olsun, yaşayanlar şəhidlərin gəzərki diləkləridi. 20 Yanvar faciəsi olmasaydı, Bakıda Şəhidlər xiyabanında uyuyanlar da kədərlərini qərənfillərə ələyibən gələrdilər bura. Onlar yoxdu aramızda, ruqları yol yoldaşımız olub. Soydaşlarımız Rustaveli prospektinə (gürcü şəhidləri əsasən burada qətlə yetirilib), Sioni kilsəsinin önünə (burada dəfn olunub), ümumən Tbilisi şəhərinə qərənfil ləçəklərində şəhid azərbaycanlıların yarıda güllələnmiş ömür payının Azadlıq harayını, anaların göz yaşını, ataların nisglini, bacıların hönkürtüsünü... gətirib.

Gürcüstanın paytaxtına küçə-küçə Odlar diyarının od örpəki, od qanadlı qərənfil közü səpələnir bu gün.

Otənlərə cüt-cüt qərənfil bağışlayan azərbaycanlı oğlunun kimliyi ilə maraqlanıram. "Nə fərqi varmış ki, qardaş, azərbaycanlıyam, xalqımızın adətincə qonşuluq, dostluq borcumu ödəyirəm", - deyir. Bir gürcü qadını - sonra öyrənirəm ki, kal-batano (xanım - R.H.) Ketenodu - dərdini hönkürtüyə bələyibən oğlanın gül bağışlayan əllərini öpmək istəyir. Oğlan imkan vermir...

Azərbaycanlılar son dərd yükləri olan 20 Yanvar faciəsi olmasaydı da, bir illik ömrü olan 9 Aprel hadisəsinin ildönümünə - gürcü şəhidlərini zi-yarətə gələrdilər. Mənim ulu xalqım var olan gündən qonşu kədərinə özününkü bilib (son iki ilin siyasi dinamizmi Spıtaqda zəlzələdən zərər çəkənlərə köməyə gedənlərin qəzaya uğradılması, Laçın, Qubadlı, Qazax, Tovuz... rayonlarına daşnak tör-töküntülərinin və onların vəhşilənmiş nöqərlərinin vəhşilikləri göstərir ki, bu, həmişə vacib deyilmiş). Bir il öncə xalqın azadlığı naminə canlarını fəda eləyən şəhid gürcülərin ruhuna ehtiram mərasimində respublikamızın xərətə bütövlüyü ilə təmsil olunmuşuq. Mərasimə Bakı, Gəncə, Sumqayıt, Neft daşları şəhərlərinin onlarca idarə və müəssisəsindən, Sabirabad,

təsdiqi deyil. Bunlar (azərbaycanlılar - R.H.) ürəklərindəki qərənfillər ilə ört-basdır etmək istəyirlər", - kimsə belə deyir. Sözüünü bitirər-bitirməz damarlarında əsl gürcü qanı axan gürcülərin qəzəbinə düşər olur (daşın hansı daxmaddan atıldığını biz də başa düşdük, əsl gürcülər də). Onu qovlayırlar...

Bayraqlar düzümündə üçrəngli bayrağımızı da görürəm, fərəhdən ürəyim köksümü döyəcəyir, gözlərimin nuru çoxalır elə bil. Transparantlar, plakatlar azərbaycanlıların mərasimə gəlişinin yönümünü açıqlayır: "Azərbaycanlılar yurd qardaşlarının qəminə həmişə təəssüflənir". Sağlam məntiqə söykənməklə inanırsan ki, biz bu xalqın sevincinə

lərə qarışmaq keçir könlümdən. Göz yaşlarımı boğa bilməmə də, pıçıldamağa dözümlüm çatır: "Ağla, qərənfil ağla..."

Azərbaycanlılar axın-axın bir il öncə Rustaveli prospektində şəhid olmuş gürcülərin xatirə mərasimində - 9 Aprel faciəsinin ildönümünə gəlir, pilləkənlər, baş sütun onların əllərində alışıq qərənfilləri, əklilləri ehtiramla qəbul edir. Bir gürcü qızı heyətini gizlədə bilmir: "Xveliani azərbaycanlı arian?" (Hamısı azərbaycanlıdır? - R.H.) Ona cavab vermədən plakatları, qərənfilləri... göstərir. Baxışlarından Odlar diyarının od ürəkli oğullarının dost qədəmlərinə minnətdarlıq çilənir.

Yeri gəlmişkən, nümayən-

qanla dağlanması 70 illik sadəlvəhcəsinə aldanişın nəticəsidir. Osetin - gürcü münasibətlərinin kəskinləşməsi də milli-azadlıq hərəkətinə edilən həyasız qəsdən başqa bir şey deyil. Bolnisi rayonunun təmsilində gürcü-azərbaycanlı münasibətlərinin süni deformasiyası da bu bəd niyyətin təzahürüdür. 9 Aprel faciəsi gürcü milli-istiqlaliyyət tarixinə yazıldı. 20 Yanvarda sizin milli-azadlıq hərəkətinizə uzandı qara əllər. Sizə - bu gün gürcü xalqının günahsız qurbanlarını qərənfilləri, ürəkləri ilə yad eləyən, bu günün dəhşətini şərik olan azərbaycanlılara milli-tarixi özünəqayıtmə, özünütanıma, özünü təsdiq proesində, ümumən Azadlıq uğrunda mübarizədə qətiyyət və inam diləyirəm.

Kanadalı həmkarım - "Kanada menpress" agentliyinin müxbiri Yarren Karaqata gürcü və azərbaycanlıların milli-azadlıq hərəkətinin gedişində paralellər görür. Dünyanın "ən humanist, ən demokratik" dövləti olan Sovetlər İttifaqında haqq diləyənlərə divan tutulmasına, suverenlik istəyinin silahla sarsıdılmasına... təcübünü gizlətmir. "20 Yanvar faciəsi haqda agentliyimizə mütəmən məlumatlar gəndərirəm" - deyir. Onun istinad etdiyi mənbələrin obyektiv olmadığını bildirirəm. Bu mənbələr istər "Dağlıq Qarabağ" uydurma probleminin, istər 20 Yanvar faciəsinin, istərsə də respublikamızın sərhədyanı rayonlarında ermənilərin elan edilmiş müharibə aparmasının səbəb və nəticə parametrlərini işıqlandıranda birtərəfli mövqə tutduqlarını dəlillərlə sübuta yetirirəm və deyəsən təcrübəli jurnalisti inandıra bildim; kanadalılar 20 Yanvar faciəsinin respublikamızın bugünkü ictimai-siyasi mənzərəsinin gec də olsa, məzmun və formasının aydınlığı ilə biləcəklər...

Tbilisidə turist səfərində olan amerikalı aktrisa Erika Barkerrin təəssüf edir ki, 20 Yanvar Bakı faciəsi haqda məlumatı azdır. Hər eşitdiyini fakt kimi qəbul eləyir bilmir. Bildiklərini, gördüklərini ekstremizm kimi təlqin etməyə nail oluram deyəsən. Ona bağışladığım "Çorni Yanvar", "Traqediya dlinnoy v dva qoda" nəşrlərinə diqqət yetirib (yeri gəlmişkən "milli mədəniyyətinizi zəif təbliğ edirsiniz" deyir tərəf müqabilim. "Belə kitabları xarici dillərdən birində nəşr etdirdiyiniz") nəticə çıxara-çağına, onları əsas mənbə kimi qəbul edəcəyinə, qənaətini dostları ilə bölüşdürəcəyinə inandırır məni. Və ürək sözlərini azərbaycanlılara çatdırmağı xahiş edir: "Bakıda baş verən faciədən biz də xəbər tutduq. Çox mütəəssir olduq. Bütün xalqların təzliklə azadlığa çıxacağına inanırıq. Hamı yer üzündə rahat, əmin-amanlıq şəraitində yaşayacaqdır".

...Tbilisidə şəhidlərin anım günündə eşitdiklərim, gördüklərim mənə belə bir inam aşıladi ki, gürcülərin kövrək, minnətdarlıq dolu baxışları 9 Aprel hadisəsinin ildönümünə gələn azərbaycanlıların arxasınca aydınlıq suyuna dönəcək: "Azərbaycanlı qardaşlar! Qoy belə dərd yüklü günlər bir də yaxamızı tanımasın. Dərdimiz də birdir, yolumuz da. Azadlığa bir-birimizə söykək olmaqla nail ola bilərik!..."

20 Yanvar faciəsindən 27 il keçir

Dərdin böyüyü, kiçiyi yoxdu...



Qazax, Zərdab, Qax, Beyləqan, Balakən... rayonlarından, Şamaxor rayonunun Muxtariyyə kəndindən... minlərlə soydaşlarımız gəlib.

Gürcülərin milli azadlıq hərəkətinin hərbi yolla yatırılmasına etiraz və gürcü xalqı ilə həmrəylik yürüşünə çıxmış 3 nəfər ziyalımız - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müdiri, dosent Çerkəz Qurbanov, fransız dili fakültəsinin dekan müavini Novruz Məmmədov və Bakı Aqreqat zavodunun proqramçısı Sarvan Məmmədov ehtiramla qarşılanırlar. Yol boyu onların sayı artıb. Yürüşün son mərhələsində onlara Borçalının Keşeli elindən 9 yaşlı Alpaz, 10 yaşlı Qoşqar, 13 yaşlı Savalan da qoşulub.

Rustaveli prospektində - hökumət evinin önündə mərasimin keçiriləcəyi yerin tərtibatını da azərbaycanlı qonaqlar öz öhdələrinə götürüb: Bakı faciəsinin günahsız qurbanlarının dəfn komissiyasının üzvü Ağa Əhmədov bildirir ki, Gürcüstan Xalq Cəbhəsi ilə razılaşma əsasında təşkilat komissiyası tərtibatı bizə həvalə edib, hadisəni də, şəhidləri də özümüzünkü bilirik. Qərənfillərin (ilk mələmələmə əsasən onların sayı 1 milyon 300 mindən çoxdur) ornamenti düzülüş 9 Aprel və 20 Yanvar faciələrinin miqyasını, tutumunu açıqlaya bilər.

"Qərənfillər hələ dostluğun

sevindiyimiz kimi, dərdini də bölüşürük. "Azərbaycan xalqı həmişə sizinlədir!". "Dərdimiz bir, yolumuz birdir" - bu dərdin adı şəhidlərlə bağlıdır, yol anlamı azadlıq sözünün mənə daşıyıcısıdır bu məqamda. "Müstəqilliyə birgə nail olmalıyıq". Birgə sözü məzmunu belə açıqlayır: əsrlərlə necə yaşamışıqsa, elə də yaşamalıyıq ki, hər iki xalq müstəqillik adlı Günəşin 70 il ləngimiş nuruna bələne bilsin...

Musiqinin milli mənsubiyyəti olsa da, anlam, duyum üçün millilik örnək ola bilməyib, bilməyəcək də - son sözü duyğular deyir, ovqat tərcümanı olan hər musiqi əsəri həmişə sərrafını tapa bilir. Kamança xalq artisti Həbil Əliyevin əlinə də çırpına-çırpına dil deyib ağlayır. "Zəmin-xarə" kökündə bəstələnmiş ünvanlı ağının naləsinə bələnirik. 70-80 yaşlı bir gürcü qadınının - bir ANA-nın göz yaşlarına yanib yaxılıram.

Q.Tabidze adına 50 nömrəli orta məktəbin XI sinif şagirdi Tamriko Cavelidzenin ömür yolunun 9 Aprel döngəsi ilə bəkilmiş şagird Larisa Məmmədovanın 20 Yanvar ünvanlı ömür döngəsinin çarpazlaşan, çulğuşan qəminə göynəyirəm, ilhamla Fərizəni, İlqarı, Fuadı... anıb qovruluram. Dərdimizi telləndiribən dənəbir-dənəbir "ağlayır", ağladır Həbil. Kaman nələsinə tablaşanmayan, dərdi indicə duymuş kimi ləçəklərindən asılan qərənfil-

dələr arasında BDU-nun rektoru akademik Mirabbas Qasımov, Bakı Ali Partiya Məktəbinin professoru Fəridun Köçərli, filologiya elmləri doktoru Dilərə Əliyeva, professor Nürəddin Kazımov, professor Əliheydər Həşimov, xalq artisti Məlik Dadaşov, Azərinformun əməkdaşı Əflatun Amaşov, ... da var; 9 Aprel Tbilisi faciəsinin ildönümü mərasimində Azərbaycan bütün sosial təbəqələri ilə təmsil olunub.

Mərasim "Dinamo" stadionunda davam edir...

Torpağı dinşəyirəm. Deyəsən, İsrəfil ağanın, İstil İsmayılın, Təhməzqulu ağanın, Şair Nəbinin, Tükəz oğlu Rüstəmin... ayaq səslərini eşidirəm. Mənə belə gəlir ki, onlar xələflərə nəse pıçıldamağa gəliblər...

... Kəlmələşdiklərim də dərd-anlayan imiş.

Osetinlərin "Rasdinnad" ("Həqiqət") assosiasiyasının sədri Boris Dudaşov deyir ki, son illər milli qarşıdurmalar ehtimalı səviyyəsinin qırmızı xəttini keçib. Qarşılıqlı inamsızlıq aradan qaldırılmalıdır. Necə? - tarixi-milli bütövlüyün (ərazi, mədəniyyət, dil, adət-ənənə...) toxunulmazlığı əsas götürülməklə. Nə qədər ki, qarşıdurma - nə miqyasda olursa-olsun, mövcuddur, qarşıdurmanın tərəflərinin milli-azadlıq hərəkətləri baş oppo- nent tərəfindən boğulmağa məhkumdur. Azadlıq yolunun

Həzi Aslanov - 107

Qəhərin rəngini görə bilirdi...



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ildönümü qeyd olunacaq.

Zaman-zaman oxunan kitablara tarix deyirik. Belə kitablar təkcə faktları əhatə etmir, həm də oxuyanı düşündürür. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov haqqında yazılanları bu dəyərli ömürə ehtiram bilirik. Bu ömrün müəyyən məqamları zamanında da, indi də örnək olub, örnək kimi qəbul edilib. Abdulla Qurbaninin "Örnək" kitabında belə bir məqam diqqəti çəkir. Komandirin - Həzi Aslanovun tabeçiliyində olan hərbi qulluqçuya duyğusal münasibəti yaşarı münasibətdir və həqiqətən gənclərimiz üçün, zabitlər üçün örnəkdir. "Örnək" kitabından həmin məqamı təqdim edirik.

"Azərbaycan Ordusu"

"Briqadamız Ukrayna kəndlərindən birini azad edib qərbə doğru irəliləyirdi. Kəndlərin birindən bizim tanklar böyük hay-küylə ötüb keçirdi. Dağıdılmış evin qabağında bizim tanklardan biri qəfil saxladı. Leytenant Borovik maşından düşüb xarabə evə həlsiz vəziyyətdə baxmağa başladı. Bu vaxt karvanı "villis"lə ötüb keçən Aslanov sərt əyləclə Borovikin yanında dayandı və birbaşa maşından soruşdu:

- Nə olub? Niyə dayanmışsınız?

Leytenant başını qaldırmadan cavab verdi:

- Yoldaş qvardiya polkovniki, mən bu evdə doğulmuşam, doğmalarımı burada qoyub getmişdim...

Aslanov maşından düşüb, əlini leytenantın çiyinə qoyub soruşdu:

- Bəs onda niyə dayanmışsınız? Gedək içəri.

Polkovnik onu qoca və uşaqlardan ibarət yığnağa tərəf apardı.

Leytenant Borovik onların arasında doğmalarını aradı. Aslanov gülməyərək toplaşanlardan soruşdu:

- Qonaq gözləyirdinizmi?

Qocalar bir səsle cavab verdilər:

- Bəs necə, oğul! Gözləyirdik, çoxdan gözləyirdik. Nəhayət, gəlib çıxdınız, şükür Allaha...

- Onda qonaqları qəbul edin, - sonra leytenantı göstərib əlavə etdi: - Bu cavan oğlanı tanıyırsınız mı?... Yığnaqdan səs çıxmıdı, hamı Borovikə tərəf baxdı.

- Kimdir o, bizimkidirmi, bəlkə, qoşudur? - bəziləri təəccüblənməyə başladı. Yavaş-yavaş yığnaq polkovnikə və leytenantı tərəf yaxınlaşdı. Bir qoca əsasına dayaqlanaraq diqqətlə leytenantı baxıb birdən çığırdı:

- Bu ki, Qrişadır! Vasilinin oğlu, aman Allah! Qrişa, odur ki var...

Qocalar ah çəkдилər, inildədilər:

- Qrişa! Qrişenka! Qoçaq... sağ-salamat gəlib çıxdın.

Kimse yığnaqdan qışqırdı:

- Anası gəlir!

Biz aralıdan bu mənərəni müşahidə edirdik. Bir qız uşağı qara örtüklü kor qadının əlindən tutub gətirirdi. Ətrafda hamı donub qalmışdı. Oğul ananın üstünə atıldı.

- Ana... ana! Əzizim, sənə nə olub, nə üçün?..

Oğul ananı öpüşlərə qərğ etdi, onu bağrına basdı. O, ananın ağ birçəklərini, qurumuş əllərini, qırışmış üzünü duz kimi yalayırdı. Ana isə əlləri ilə oğlunu oxşayı, əzizləyirdi. O elə hey pıçıldayırdı:

- Axır gəlib çıxdın, indi rahatca ölə bilərəm.

Bu yerdə Borovik həyəcanla soruşdu:

- Anacan! Bəs atam hanı?

Ana hönkürməyə başladı. Göz yaşları içərisində dedi:

- Atan daha yoxdur, oğul! Faşistlər onu necə döyür, incidirdilər... Bağırırıldı ki, oğlun kommunistdir, bizimlə döyüşür. Onu öldürdülər, mən isə dünya işığına həsrət qoydular.

Borovik torpağa çöküb anasının ayaqlarını qucaqladı, uşaq kimi ağladı:

- Bağışla ana, bağışla! Mən atamın və səninin intiqamını alacağam! Tezliklə yanına gələcəyəm. Lap tezliklə qayıdacağam.



Qoca kor qadın başını əyib yalvarırdı:

- Getmə, oğul! Heç olmasa birçə gün qal.

Bu müdhış səhnəyə baxmaq olduqca əzablı, üzücü idi. Bu dəqiqələrdə ətrafda, sanki hamının ruhu yox olmuşdu. Bayaقدan uğuldayan yığnaq, sanki donmuşdu.

Mən yanaşı dayanmış Aslanova baxırdım. Qorxubilməz komandir, dəfələrlə ölümün gözlərinə diik baxmış bir insan oğrun-oğrun göz yaşlarını silirdi. Mən onu heç vaxt belə görməmişdim və belə təsəvvür etməirdim də. Bu anlarda o, sərt, döyüşlərdə bərkimiş, özünə və başqalarına qarşı tələbkər komandir deyil, nahaq incidilmiş uşağa bənzəyirdi.

Mənim ona, nədənsə, yazığım gəldi. Mən ona yaxınlaşıb, yüngülcə

çiyinə toxundum və sakitcə dedim:

- Yoldaş qvardiya polkovniki! Getmək vaxtıdır...

O, yuxudan ayılıbmış kimi, azacıq duruxub sonra leytenantın yerliəri ilə xudahafizləşməyə başladı. O, xahiş etdi ki, leytenantın anasını tək qoymasınlar, ona kömək etsinlər. Sonra leytenantın anasına yaxınlaşıb onu bağrına basdı və "villis"ə doğru getdi. Borovik də ayrılmaq istədi. Lakin ana ondan qırışlaşib yapışmışdı, buraxmaq istəmirdi:

- Heç olmasa birçə gün mənimlə qal, oğlum. Komandirindən xahiş elə... Qoca anana rəhmin gəlsin...

Hamı onlara baxır, çoxu ağlayırdı. Aslanov səbirsizliklə maşında gözləyirdi. Birdən o, azacıq qalxıb kənd camaatına üz tutdu:

- Yoldaşlar! Dünyada bizim analardan əziz və gözəl heç nə yoxdur. Biz həmişə onlara borcluuyuq. Onlara beləmi diqqət yetirəcəyik...

Sonra o, "villis"dən düşüb Borovikə yaxınlaşdı və dedi:

- Leytenant! Bu gün ananın qonağı ol, sabah mənim maşınımla - Stepanovla gəlib bizə çatarsan, - sürücüsünü göstərib əlavə etdi: - Stepanov bilir, biz harada olacağıq. Mən sənin tankında gedirəm. Aslanov tanka minib qərbə doğru hərəkət etdi..."

Bax, tabeliyində olan döyüşçüyə ən ağır, ən çətin sarsıntılar keçirdiyi anlarında bu cür münasibət göstərən, onun halına yanan, onun kədəri ilə qovrulan belə bir komandirin yolunda hansı əsgər, zabit öz canını, qanını əsirgəyər?!

Hansı bir döyüşçü belə komandirin əmrindən, sözündən bir addım kənara çıxar və belə bir mənərənin şahidi olan hansı əsgərlər, hansı zabitlər irəliyə getməzlər?

Redaksiyadan: Tank qoşunları general-mayoru Həzi Aslanov belə zabit idi, belə komandir idi. Təqdim etdiyimiz bu hadisə təsdiqləyir ki, komandir-zabit münasibəti səmimi olmalıdır, komandir tabeçiliyində olan zabitlərin də, əsgərlərin də hər qayğısını öz qayğısı, qəhərinə öz qəhəri bilməlidir. Ordumuzun zabitlərinin də bu keyfiyyətə malik olduğuna inanırıq. Onlar istər hərbi səriştəsiylə, istərsə də mənəvi keyfiyyətləriylə Həzi Aslanovun davamçısı olduqlarını təsdiq etməkdədirlər. Azərbaycan Ordusunun zabiti yüksək mənəvi dəyərləri yaşadır, yaşadacaq da!..



İdeoloji iş diqqət mərkəzində

Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığında ideoloji işin təşkili də böyük əhəmiyyət kəsb edən amillərdəndir. İdeoloji işin nəzərdə tutulan prinsiplər əsasında qurulması, səmərəliliyinin daim artırılması şəxsi heyətlə iş üzrə cavabdeh zabitlərin peşəkarlığından çox asılıdır. Orduda bu istiqamət üzrə aparılan işlərə, o cümlədən ideoloji sahənin əsas prinsiplərindən sayılan təbliğat və təşviqat işinin təşkilinə ciddi diqqət ayrılır. Ən müasir ideoloji otaqlar, təbliğat və təşviqat lövhələri yaradılır.

Ezamiyyətə getdiyim hərbi hissələrdə hər zaman şəxsi heyətin ictimai-siyasi hazırlığının, asudə vaxtının hansı səviyyədə qurulması ilə maraqlanıram. Bu dəfə də belə oldu. Cəbhə xəttində yerləşən "N" hərbi hissəsinin ideoloji otağında da müasir tərtibat işləri aparılıb. Biz otağa daxil olanda bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Natiq Xanişov şəxsi heyətə ictimai-siyasi hazırlıq üzrə məşğələ keçirdi. Zabit deyir ki, dərslər təsdiq olunmuş plana əsasən keçirilir: "Məsələn, bugünkü mövzunun öyrənilməsində əsas məqsəd şəxsi heyətə hərbi heyətinin və məişətinin təşkilində intizam nizamnaməsinin tələblərinə ciddi əməl olunmasının hərbiçilərdə ayıq-sayıqlıq, döyüş tapşırıqlarını yerinə yetirməyə həmişə hazır olmaq kimi keyfiyyətlərin formalaşmasında mühüm rol oynadığını izah etməkdir. Müdafiə nazirinin əmrlərinə və intizam nizamnaməsinin tələblərinə əməl olunmasının vacibliyini hər kəsə başa salırıq. Gördüyünüz baner üzərindəki hər bir məlumat şəxsi heyətin xidmət dövründə ictimai-siyasi hazırlığının artırılması üçün mənimsəyəcəyi məlumatlardır."

"Heydər Əliyev və ordu quruculuğu", "İlham Əliyev və Azərbaycan Ordusu", "İşğal olunmuş torpaqları azad etməliyə" kimi mövzular, Silahlı Qüvvələrimizin tarixi, dövlət rəmzləri, Konstitusiyaya, Hərbi and və digər məlumatlar ideoloji otaqda öz əksini tapıb.

Hərbi hissənin divar mətbuatı "Ağ qaya" adlanır. Qəzet tərtibat baxımından diqqətimizi çəkir. Burada döyüş hazırlığının, qoşun xidmətinin və hərbi intizamın təhlili verilib. Divar mətbuatındakı digər yazılar da məlumatlılığı və əhəmiyyətliyi ilə fərqlənir. "Aşırım" foto-qəzeti də "Vətən torpaqlarının azadlığı uğrunda" şüarını təqdim etməklə oxucularının rəğbətini qazanıb.

Manqa komandirləri əsgər Namiq Məmmədov və əsgər Taleh Hacıyev, istehkamçı əsgərlərdən Tərlan Şərifli, Samir Babazadə, Güləhməd Gülməmmədov və radio telefonçu əsgər Elcan Süleymanov bildirdilər ki, ictimai-siyasi hazırlıq dərslərini dərindən mənimsəməyə çalışırlar. Əsgərlərin sözlərinə görə, hərbi hissədə asudə vaxtları səmərəli təşkil edilir; bölüklərarası idman yarışları keçirilir, ideoloji otaqda və əsgər yeməxanasında hərbi vətənpəvərlik mövzusunda filmlər nümayiş olunur.

Lalə HÜSEYNOVA,
"Azərbaycan Ordusu"

Redaksiyamızın poçtundan

Oğullar əsgər gedir

Hərbi xidmət vətəndaşlıq borcunun yerinə yetirilməsidir. Çağırış yaşlılar bu günü yaşlıların həsəd apardığı səviyyədə gözləyir. Ordumuzun gücünə inanıb gözləyir, torpaqlarımızın işğaldan azad edilməsi istəyilə gözləyir, şəhidlərimizin istəyinin davamçısı olmaq üçün gözləyir. Bu gözləmə milli mentalitetə sədəqətdi...

Metroda bir gəncin digərinə qürurla, fəxrlə dedi-yi kəlmələri ətrafdakılar böyük ehtiramla qarşıladılar. "Tibbi yoxlamadan keçdim. Sağlamam. Əsgər gedirəm!" kəlmələri bir sevincin təzahürüydü. Çağırışçı yerə-göyə sığışmayan sevincinin işığına sığınmışdı. Elə bil dünyanı ona vermişdilər. Bu anların könül xoşluğunu dostuyla bölüşmək istəyirdi. "Onsuz da torpaqlarımız işğaldan azad ediləcək. Onda hamı qazilərimizin - qalib əsgərlərimizin əlini sıxacaq. İstəyirəm ki, əli sıxılanların sırasında mən də olum..."

Bu kəlmələrdən necə qürurlanmayardım?

Çağırışçı torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır. Deməli, ordumuza inanır, ordumuza güvənir. Torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandan "Hücum!" əmri verərsə, döyüş olarsa, qələbə qazanacağımıza əmindir. Qalib əs-



gərlərin qədərsiz sevgiyə, müqayisəyəgəlməz ehtiramla əhatələnməyini indidən görür. Onların xalqa qələbə sevinci yaşadacağına əmindir.

Metroda təsadüfən eşitdiyim kəlmələri, o kəlmələrin ifadə etdiyi sevinci bütün çağırışçılara şamil etmək istəyirəm. Aprel ovaqatını qürurla yaşayan, bu qüruru da silah bilən çağırışçılar da Böyük Qələbənin intizarındadı.

Rəşid əmimdən eşitdiyim bir hadisəni xatırlayıram: futbol oynayanda Rəhim adlı bir gəncin qolu sınır. Gibsə salırlar. Müəyyən müddətdən sonra gips sökülür. Məlum olur ki, Rəhimin qolu bir qəder əyri bitmiş.

Rəhim ağlayır, sızlayır, "Məni əsgərliyə aparmayacaqlar!" - qışqırır. Təbii ki, az sonra cərrahların müdaxiləsiylə qol düzəlir. Rəhimin düşüncəsi diq-



qəti çəkir. Belə məqamda hərbi xidmətə çağırılma-yacağının əndişəsini yaşayan yeniyetmənin dünyaduyumu, Vətən sevgisi, sözün əsl mənasında, adamı rıqqətə gətirir. Rəhim ali təhsil alıb, hərbi xidmətə gedib, nümunəvi xidmət eləyib, tərxis olunub. Azərbaycan yeniyetməsi belə düşüncəyə malikdir. Azərbaycan oğulları bu amalla yaşayır. Azərbaycan əsgərinə hamımız güvənirik. Bu güvəncə ilahlilik çaları da var...

Nazim Hikmətin misralarını xatırlayıram:

*Mən yanmasam,
Sən yanmasan,
Necə çıxaq qaranlıqdan
aydınlığa?*

Qaranlıq müharibə, aydınlıq qələbə kimi qəbul edirəm və çağırışçılarımızın - əsgərliyə gedən oğulların da belə düşündüyünə əminəm.

Oğullar Böyük Qələbə uğurundadı... Onlar ordu sıralarından qalib ordunun əsgəri kimi tərxis olunacaqlar. Onlar əsgərliyə bu inamla gedirlər, biz onları bu inamla uğurlayırıq!..

Şəbnəm BEHBUDZADƏ

İdman

Ağdamın "Qarabağ" klubu Albaniyanın "Skenderbeu" komandasını məğlub edib

Ağdamın "Qarabağ" futbol klubu Antalyada təlim-məşq toplanışını davam etdirir.

Komanda hazırlıq prosesi çərçivəsində yanvarın 15-də ilk yoxlama oyununu keçirib. Ağdam təmsilçisi Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib. Matçda Ağdam təmsilçisinin yeni transferi Ağabala Ramazanov fərqlənib.



Qılıncoynatma üzrə Azərbaycan birinciliyi keçirilib



Azərbaycan Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə gənclər arasında sablya üzrə ölkə birinciliyi keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə oğlanların yarışında 12 nəfər mübarizə aparıb. Yekunda Xəlid Əsədov qalib gələrək birinci yeri tutub.

On bir idmançının gücünü sınadığı qızların yarışında isə Fətimə İbrahimova rəqiblərinə qalib gələrək çempion olub.

Qaliblər Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və mükafatla təltif edilib.

Stolüstü tennis üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Xəzri" idman klubunda stolüstü tennis üzrə paytaxt çempionatı keçirilib.

Oğlanlar arasında şəxsi hesabda Rüstəm Hacılı, qoşa yarışlarda Rüstəm Hacılı və Rəfət Hacılı, qarışıq qoşa yarışlarda isə Səid Gülmətov və Nigar Yarova qızıl medal qazanıblar.

Qızlar arasında şəxsi yarışlarda Əzifə Mahmudova çempion adına sahib olub. Qoşa növdə isə Fidan Quliyeva və Aysel Musadirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.



İdman dırmanması üzrə Azərbaycan çempionatına yekun vurulub



Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı ilə "ClimBaku" idman dırmanması Mərkəzində çətinlik və sürət növləri üzrə keçirilən açıq ölkə çempionatına yekun vurulub.

Çətinlik növü üzrə oğlanlar arasında yarışda Rinat Rəhimxanov birinci, Çingiz Tağızadə ikinci, Zöhrab Şahbalayev isə üçüncü yeri tutub. Qızların mübarizəsində isə Sima Səfərova, Leyla Əhmədova və Könül Hüseynova müvafiq olaraq ilk üç sırada qərarlaşdıblar.

Sürət yarışında isə Rinat Rəhimxanov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çingiz Tağızadə ikinci, Fərid Şahbazov isə üçüncü olub.

**AZƏRTAC-in
materialları əsasında**

Polkovnik-leytenant Tağıyev Elbrus Qabil oğluna 2015-ci ildə verilmiş zabitin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Hərbi yeniliklər, ənənələr

tıq bütün güc strukturları silahın əldə edilməsinə sifariş veriblər.

"Nunta"
avtomobili

Qarda, bataqlıqda və çətin keçidli yerlərdə hərəkət edən müasir "Nunta" avtomobili alman-belorus istehsalıdır. MAHMAZ zavodunda istehsal olunub. Rusiya alıcıları üçün bu avtomobil "Xaski" adı altında istifadə ediləcək. Maşına quraşdırılan kamera ona suda, bataqlıq ərazilərdə, açıq və örtülü su hovuzlarında hərəkət etməyə imkan verir.

Maşının suda hərəkət sürəti saatda 8 kilometr təşkil edir. Şinlərinin 1400x750-610 ölçülü olması ona hər yerdə hərəkət etməyə imkan verir. Sınaqlar zamanı maşın




SV-8 snayper
tüfəngi

nazik qar təbəqəsi olan yerlərdən, bataqlıq olan meşələrdən və digər mənələrdən uçuşla keçib. Avtomobilin gövdəsi şüşəplastikdən hazırlanıb. Uzunluğu 4500 mm, eni 1500 mm, hündürlüyü 2650 mm-dir. Hər yerdə hərəkət etməyi bacaran "Nunta" 81 və 95 at gücündə mühərriklərlə təchiz olunub. Əlavə olaraq maşında ikinci yanacaq çəni, qızdırıcı sistem, ehtiyat təkərlər, arxa tərəfi görmək üçün kamera, kondisioner və elektrik generatoru vardır. Maşın iki cərgəli oturaqdan ibarətdir. Arxa cərgədə quraşdırılmış ikili döşəkcə çıxarıla bilir, bu da maşına digər yükləri yerləşdirməyə imkan verir.

SV-8 snayper tüfəngi Tulanın cihazqayırma konstruktör bürosunda istehsal edilir. 2011-ci ildə Rusiya ordusunun silahlanmasına daxil edilib. Müasir tüfəng 8,6 mm çaplıdır (338 Laqua Maqnum). İndiyə qədər bu ordu-da belə çaplı tüfəng olmayıb. Mətbuatda BS-8 kimi təqdim edilən bu silah məxfi şəkildə hazırlanırdı. Məlumatlara görə, uzunluğu 1025 mm olan BS-8 silahının çəkisi 6,5 kiloqramdır və onun maksimal atəş uzqlığı 1,5 kilometrə qədərdir. Maqazini 5 güllə tutur.

**Hazırladı:
Svetlana YUSUBOVA,
"Azərbaycan Ordusu"**



ADS avtomatı
suda və quruda
atəş açacaq

Tula şəhərinin "Cihazqayırma" müəssisəsində suda və havada atəş açmağa qadir olan ADS avtomatı istehsal olunub. Gələn ildən silahın kütləvi istehsalına başlanacaq. Silahın adı gülləsi dəyişilərək xüsusi patronla əvəz ediləcək və bu silah suyun altında fəaliyyət göstərəcək. Quruda isə onun maqazini yenidən dəyişilərək ştat güllələri ilə atəş açacaq. Bu keyfiyyətlər onun unikallığını göstərir. İstehsalçının fikrincə, ADS silahının suda istifadəsində bir sıra detallarının dəyişilməsi gerek olur və döyüşçü bu detalları özündə qoruyub saxlamalıdır. Daha sonra silahda nişangah lövhəsi dəyişdirilib. Onun qapağı və tutacağında dəyişikliklər olunub. Ar-

Məsul katib

polkovnik-leytenant
İlham BEHBUDOV

Telefonlar

Baş redaktor: (012) 510-71-97 (faks);
Baş redaktorun müavini: (012) 510-64-27;
Məsul katib: (012) 510-71-98
Məktublar şöbəsi: (012) 510-64-28;

Ünvanımız

Bakı şəhəri, akademik
Şəfaət Mehdiyev küçəsi 144,
"Qızıl Şorq" hərbi şəhərciyi

Növbətçi

leytenant
Günay TAĞIYEVA

Qəzetin hesabı

Nərimanov Rayon Xəzinədarlığı
Kod: 200189
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) nəşr olunur.
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində
səhifələndirilərək "Hərbi nəşriyyat"ın mətbəəsində hazır
diapozitivlərdən çap olunur. Əlyazmalara rəy verilmir,
təqdim edilən yazılar müəlliflə qaytarılır.
Qəzeti mod.gov.az saytından oxuya bilərsiniz.

Lisənziya № 361

Sifariş № 24

Nüsxə 4650